

Unudulmaz sənətkarlar

Milli baletin əfsanəsi

Xalq artisti olan böyük balerina, pedaqqoq, professor Leyla Vəkilovanın xatirəsi daim onu sevənlərin üzrəyində yaşayır. Nə qədər ki, Azərbaycan mədəniyyəti və incəsənəti var, neçə ki, onun ifalarını canlı olaraq görənlər yaşayır, Leyla xanım unudulmayacaq.



O, səhnəyə çıxanda sanki döşəmə pəmbə buluda dönürdü və Leyla ayağının ucunda gəzə-gəzə o buludu ezmək istəmeyən, qanad çala-çala yerə-göye "naz satan" qu qışına çevrilirdi. İlahi, hardandı onda bu qədər plastika, ahəngdarlıq, romantik vüset?! Onun seyri adama sehirli yuxu kimi gəlirdi, Cənnətin ecazkar güşəsinə 1 saatlıq güzardı sanki. Yerə enmiş mələk öz rəqsəri ilə qəribə bir ovsun yaradırdı – hayıl-mayıl olmamaq mümkün deyildi. O gedəndən sonra yaranan təessürat isə mələk qanadından qopmuş ağ ləlek kimi xeyallarda yellənirdi...

Xatırlayıraq ki, 2018-ci ildə YARAT Müasir İncəsənət Mərkəzində "Qanadlı xatirələr. Leyla Vekilova" adlı ilk sənədlə film hazırlanıb göstərilmişdi. Dörd dildə – Azərbaycan, rus, ingilis və ispan dilinərində səsləndirilən həmin film seyrilərini yetərincə heyrətləndirmişdi. İndi isə Nizami Kino Mərkəzində "Vekilova" filmi təqdim olundu. Hər iki adda "Vekilova" soyadının olması, bəlkə də, onun Azərbaycan baletinin əsl vekili olmasına işarədir.

Sənətinin Leylası 8 yaşında balet məktəbinə gedib, Ədilə və Qəmər Almaszadələrdən peşənin incəliklərini öyrənib. Moskva Xoreoqrafiya Məktəbini də bitirib və sonra Bakıya qayidaraq Opera və Balet Teatrında çalışıb. Adının keçmiş SSRİ-nin ən məşhur balerinaları sayılan Marina Semyonova, Qalina Ulanova, Mayya Plisetskaya, Natalya Dudinskaya və Olqa Lepesinskaya ilə bir siyahıda, yanaşı çəkilməsinə nail olub. Balet ustası 1953-cü ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində klassik rəqsərlər fənnindən dərs deyib və 1992-ci ildən həm də bu təhsil ocağına bədii rəhbərlik edib. O, həmçinin 1976–1982-ci illərdə Azərbaycan Dövlət Rəqs Ansamblının rəhbəri olub.


Sayca 2-ci filmin təqdimatında Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) məsul əməkdaşları, kino xadimləri, digər qonaqlar iştirak edirdilər.

ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu rəqs sənəti-mizin görkəmli nümayəndəsi haqqında filmin əhəmiyyətindən danışdı. O digər sənət fədaileri haqqında da filmlərin ləntə alınacağını diqqətən çatdırıldı.

Filmin ssenari müəllifi və rejissoru,

Əməkdar artist Samir Səmədov, ekran əsərinin prodüseri isə Gülnarə Lütfəliqiziçidir. İki ay ərzində ərsəyə gelən ekran işi Azərbaycan dilindən savayı, ingilis və rus dillerində də səsləndirilib. Filmdə Leyla Vekilovaya aid arxiv materiallarından istifadə olunub.

Qeyd edək ki, Leyla Vekilova müxtəlif illərdə A.Adamın "Jizel", R.Qlierin "Qırımızı lale", P.Caykovskinin "Sonalar gölü", "Yatmış gözəl", "Şelkuncık", L.Minkusun "Don Kixot", A.Kreynin "Laurensiya", B.Zeydmanın "Qızıl açar", B.Asafyevin "Bağçasaray fontani", Ə.Bədəlbəylinin "Qız qalası", Q.Qarayevin "Yeddi gözəl",



"İldirilmiş yollarla", S.Hacıbəyovun "Gülşən" və digər baletlərdə yaddaşqalan obrazlar yaradıb.

Filmin nümayışı bir daha gözlər öünündə Leyla Vekilovanın heyrətamız sənəti haqqında təsəvvürleri canlandırdı, ona rəhmət oxutdurdu.